

bağışlayaraq onun yanına qaydırır. Elizabeth Finn iddia etdiyi kimi, "İşyan və səs səbəb əlaqəsi deyil: biri mütləq digərini yaratır" (Şekspir, 2021: s.58).

Şekspir bu dinamikadan tamaşaçıları əyləndirəcək bir qız yaratmaq üçün istifadə edirdi. Cülyettanın vəziyyəti belədir, o, əvvələc dönyəni görmək üçün çox gənc, itaətkar bir atanın qızı idi: "Bu qədər tez doğulanlar isə tez doğulur" (Şekspir, 2021: s.15).

Ədəbiyyat

1. Abdullayev, Ə.Ə. (2006). Koqnitiv dilçiliyin əsasları. – Bakı: Sabah. – 228 s.
2. Abdullayev, K. (1998). Azərbaycan dili sintaksisinin nəzəri problemləri. – Bakı: Maarif. – 281 s.
3. Xomski, N. (2006). Dil və təfakkür. – Bakı: Kitab aləmi. — 152 s.
4. Koseriu, E. (2006). Ümumi dilçiliyə giriş. – Bakı: Mütərcim. – 248 s.
5. Stepanov, Yu.C. (2005). Metodları ve principları sovremennoj lingvistiki. – Moskva: Editorial URSS. – 309 c.
6. Şekspir, U. (2021). Romeo və Cülyetta. – Bakı: Qanun. – 191 s.
7. Vorkacov, C.G. (2005). Postulyatı linguokonceptologiyası / Antologiya konceptov (Pod red. V.I.Karasika, I.A.Sternina). T.1. – Volograd: Paradiqma. – c. 10-13.

DILDƏ SOSİAL SİNİF VƏ SOSİAL DİALEKTLƏRİN QARŞILIQLI MÜNASİBƏTİ MƏSƏLƏSİNƏ ÜMUMİ BAXIŞ

Zeynalova Münnəvər Teymurxan qızı

Müallim, dissertant

ADU, Azərbaycan

Orcid id: 0000-0003-3217-8957

Abstract: The article is devoted to the study of social classes and strata in language as the cause of social dialects. Every society consists of a set of different social classes and groups. They act as users of dialects (sociolects). Every social class in society becomes a participant in the process of communication using only the phonetic and lexical language norms of their class. At the same time, the author tries to clarify the question of what a social class is. Social classes are formed according to the economic classes of individuals and similar political and economic interests between these classes.

In linguistics, a sociolect (social dialect) is a language variant used by members of a particular social group or social class within the same society. The term sociolect has emerged as a combination of the words "social" and "dialect". Sociolects typically develop among people who share the same social environment and affiliation. By social factors, we mean socio-economic status, age, occupation (position) and gender.

Key words: socio-economic status, social class, slang, idiolect, social dialect, instrumental function, supporting function.

İnsanların həyatının bütün tarixi onların digər insanlarla münasibətləri və eyni zamanda qarşılıqlı münasibətləri tərixidir. Bu qarşılıqlı əlaqə zamanı hər cəmiyyətdə sosial icmalar və qruplar yaranır. Sosial qrup - xüsusi sosial qurumlar tərəfindən tənzimlənən və ümumi normalara, dəyərlərə və adət-ənənələrə əsaslanan insanların birliliyi olaraq nəzərdən keçirilir. Sosial qrup, həmçinin sosial quruluşun əsas komponentlərindən biridir. Sosial qruplar, cəmiyyətin sosial quruluşun elementlərindən biri olaraq da xarakterizə edilir. Sosial qruplar ümumi, xüsusi xüsusiyyətlər (cins, yaş, milliyət, peşə, gəlir, güc, təhsil və sağ), məqsədlər və fəaliyyətlər ilə əlaqlı olaraq yaranan insanların birliyidir. Yer üzündə fərdlərindən daha çox sosial qrupun olduğunu deyə bilmərk, cümlə, eyni bir fərd yaşımı boyunca bir neçə qrupa daxil ola bilir. Pitirim Sorokinin "tarix biza qrupdan kənar insan vermir" fikri burada yerinə düşər. Doğurdan da, doğuşdan hər bir fərd hansısa bir qrup üzvü olur, məsələn, üzvləri qohumluq əlaqları və həyat icması ilə bağlı olan bir ailə buna misal ola bilər. Yaşlılaşdırıcı qrupların dairəsi genişlənir, həyat yoldaşları, bir məktəb, bir sinif, idman komandası, iş kollektivi, şəhər iştirakçıları və s. Sosial qrup daxili təşkilat, ümumi məqsəd, ortaq fəaliyyət, qayda və normalar, qarşılıqlı əlaqə (aktiv ünsiyyət) kimi əlamətlərlə xarakterizə edilir.

Sosiologiyada sosial qrup termini ilə yanaşı, sosial cəmiyyət termini da istifadə olunur. Hər iki termin insanlar birliliyi xarakterizə edir, lakin cəmiyyət anlayışı daha genişdir. İcma – bu, və ya hər hansi bir səbəbdən və ya həyat şəraitindən asılı olaraq müxtəlif insanların, küləklərin birliyidir. Bir icma və bir qrup arasındaki əsas fərqli, icma üzvləri arasında qrupda mövcud olduğu kimi sabit və təskirlərən əlaqların olmamasıdır. Sosial birliliyin nümunələri: kişilər, uşaqlar, tələbələr, gərcələr və s. Amerikləhlə sosioloq Neil Smelser sosial qrupların dörd mühüm əhəmiyyətli funksiyasını müəyyənləşdirdi:

1. İnsanın ictimailaşması funksiyası an vacibidir. Yalnız bir qrupda olan zaman insan bir insan olur və sosial-mədəni məhiyyət qazanır. Sosiallaşma prosesində bir insan bilikləri, dəyərləri, normaları mənimsinədir. Sosiallaşma təhsil və tarbiya ilə sıx bağlıdır. Bir şəxs məktəbdə, kolleclə və ya universitetdə, əsasən da ailədə təhsil və tarbiya alır, təbib olaraq da, bu zaman sosiallaşmış olur.

2. İnstumental funksiya- birgə fəaliyyət göstərməkdir. Bir qrupda kollektiv surətdə görülən iş insan və cəmiyyətin inkişafı üçün vacibdir, çünki çox zaman insan təkbaşına fəaliyyət göstərə bilmir. Hər hansı qrupda iştirak edərək bir insan maddi vasitə olda edir, özünü daha yaxşı təmir və realizə etmiş olur.

3. Qrupun ifadəli funksiyası- insanların hörmət, sevgi, qayğı, təsdiq, etimad ehtiyaclarını ödəməyə xidmət edir. Qrup üzvləri ilə əməkdaşlıq insana sevinc bəxş edir.

4. Dəstəkləyici funksiya -insanların mürəkkəb və problemlı həyat vəziyyətlərində birləşmək istəyində özünü göstərir. Qrup dəstəyi hissi insana xoşagölməz hissələri yüngülləşdirməyə kömək edir.

Sosial siniflərin sosial-iqtisadi təsnilət növü fərdlərin ortaq xüsusiyyətlərini nəzərə alaraq cəmiyyətin bölgündən təqribən yaratmaq üçün istifadə olunur.

Sosial siniflərin təbəqələşməsi sonnaya inqilabından sonra yaranmışdır və bu səbəbdən müasir sənayeləşmiş ölkələrdə ümumi istifadə edilən bir termindir. Sosial siniflər, cəmiyyətin fərdlərinin sosial və iqtisadi səbəblərlə bağlı paylaştığı bir sıra meyarları görə qruplaşdığı zaman formalıdır; sərvət, pul galır, iş, peşə, təhsilə əlçatanlıq, siyasi güc, alıcılıq qabiliyyəti, inanclar, dəyərlər, istehlak vərdişləri və s. Bu meyarlara əsasən sosial siniflər qurulur, fərdlər arasında mövcud olan fərqlər və oxşarlıqlar sayısında daha yaxşı bir hayat keyfiyyətinə çatmaq mümkündür və bir sosial təbəqədən digərində yüksəlmək imkanları açıq şəkildə ortaya çıxmış olur. Bununla birlikdə, kasta və mülklərə göldükdə, insanların statuslarını dəyişdirmək imkanı yoxdur, çünki sosial mövqeləri zadəganların adlarından və ya ailə miraslarından asılıdır. Digər tərəfdən, sosial siniflər qapalı olmayan və insanların bacarıqlarına və mühəsəffiqiyətlərinə görə iqtisadi sinif və statuslarını qazanmaq üçün bir sinifdən digərinə keçmələrini təmin edən sinifli bir sistemi təskil edir.

Cəmiyyətin iyerarxiy strukturunda təbəqələrin yerləşdirilməsi, sosial təbəqələşmə adlanır. Adətən sosial təbəqələşmədə üç ən böyük təbəqə fərqləri: cəmiyyətin aşağı, orta və yuxarı təbəqəsi. Bildiyimiz kimi, bütün cəmiyyətlərin yuxarı təbəqələri həmişə ažlılıq olub. Orta və aşağı təbəqələrin sayına gəldikdə isə, onlar müxtəlif nisbətlərdə ola bilər (Daha çox ya aşıq, ya da orta təbəqələr şəklinde). Cəmiyyətin bütönlükdə və yaxud təbəqələr şəklinde dila tasiri masalasına gəldikdə isə, bu proses dəyəri yola bas verir. (Məsələn, latın dilə dən ancaq patris (lat. Patrius) "atalıq" sıfırt var idi. Lakin "ana" monali sıfırt yox idi, çünki qədimdə patriarxlər cəmiyyətdə yalnız ata hər şeyə sahib ola bilərdi. Belə təsir formallarından biri də cəmiyyətin sosial heterogenliyinə görə dilin sosial differentiaslaşmasıdır (dilin sosial variantları – peşəkar nit, jərçənlər, xalq dili, kasta dilləri və s. cəmiyyətin strukturu ilə müəyyən edilir). Dilin belə sosial differentiaslaşmasının parlaq nümunəsi müxtəlif cəmiyyətlərdə dilda inqilablardan sonra baş verən dəyişikliklərdir. Belə ki, tarix boyu baş vermiş istoriyanın inqilabından sonra dila çoxlu sayıda yeni, sosial rəngli sözlər daxil olduqda, dilin əvvəlki normativ-üslubi strukturu pozulduqda, ədəbi dilin mənimsənilməsi ənənələrində, xüsusən də tələffüz normalarında dəyişiklik baş vermiş, ölkədə siyasi vəziyyətin dəyişməsi əvvəllər tamamilə fərqli mənə kəsb edən yeni sözlərin dila daxil olmasına səbəb olmuşdur.

Hayatımızda mövcud olan bir çox faktorlar nitqimizə təsir edir və bu faktorlar bizim yaşadığımız coğrafi məkan və ana dilimizlə yanaşı nitqimizi səciyyələndirə bilir. Çox sayıda fərqli vəziyyətlər –zaman, ətraf mühit, coğrafi məkan, sosial mənsubiyyət - bunların hər biri dildə variantların yaranmasına götərib çıxarır. Məhz bu səbəbdən heç bir halda iki şəxs cənə yolla danışmır. Hər əkinin beynin, düşüncə tərzlərinin fərqliiliyi nəzərə alaraq da dildən dildən təsdiqləşdirilir. Çünki, danışığımız, nitqimiz zehni fəaliyyətinin nəticəsi olaraq meydana çıxan fundamental bir prosesdir. Beləliklə, niyə bizim hər birimiz fərqli danışırıq? Hansı faktorlar bu fərqliliklərə səbəb olur? Və biz fərqli variantları necə sinifləndiririk? Bu kimi sualları cavablandırmaq üçün bizim sosiolect və idiolect kimi terminləri daha dərindən araşdırmağımız vacibdir. Sosiolectlər və idiolectlər ətraf mühit və sosial faktorların təsirinə məruz qalır və müəyyən lügət, tələffüz və qrammatik fərqliliklər fonundu meydana çıxmış olurlar. Qisacə: sosiolect müəyyən sosial qruplara, idiolectlər isə ayrı-ayrı fördlərin eyni bir dildən dildən istifadə formasıdır.

Linqvistikdə sosiolect (sosial dialekt) eyni cəmiyyət daxilində müəyyən sosial qrup yaxud sosial sınıf nümayəndələrinin istifadə etdiyi dil variantıdır. Sosiolect termini "Sosial" və "dialekt" sözlərinin birləşməsi olaraq meydana çıxmışdır. Sosiolectlər tipik olaraq cəmiyyətin eyni sosial mühitini və mənsubiyyətini paylaşan insanlar arasında inkişaf edir. Biz burada sosial faktorlar dedikdə sosial-iqtisadi status, yaş, peşə (vəzifə) və cins faktorlarını nəzərdə tuturuz.

Sosial-iqtisadi status şöksin (dil daşıyıcısının) aid olduğu sosial sınıfı nəzərdə tutur. Son araşdırılmalarla əsasən Birleşmiş Krallıqda hal-hazırda yeddi sosial sınıf mövcuddur:

1. Proletariat (precarious proletariat)
2. Tacili xidmət sahibi çalışanları (Emergency service workers)
3. Ənənəvi fəhlə sınıfı (Traditional working class)
4. Yeni əcnəbi işçilər (New affluent workers)
5. Texniki orta sınıf (Technical middle class)
6. Nüfuzlu orta sınıf (Established middle class)
7. Eliç sınıfı (təbaqə) (Elite).

Şöksin istifadə etdiyi dil, onun sosial-iqtisadi statusu tərəfindən müəyyənləşdirilir. Bu onların aldığı təhsil, birgə zaman keçirdikləri insanlar, gördükleri iş (peşələri) və əldə etdikləri gəlir ilə də əlaqələndirilə bilər.

Hər il dillərin lügət tərkibinə yeni sözlər əlavə edilir və cənə zamanda çoxlu sayıda sözlər istifadə edilməmə sababından dildən çıxırlar. Bu proses dilin daima dəyişikliyə məruz qaldığından baş verir. Bu cür dəyişikliklər biz dili yaşı üzərindən nəzərdən keçirən zaman daha çox özünü biruza verir. Bu zaman nənə-babalarımızın və yaxud bizişlərdən əhəmiyyətli dərəcədə böyük olan insanların nitqini düşünək. Düşüntürsünüzümüz, onlara xitabon dediyimiz "Aldığınız email "suss" (suspect, suspicious) tasarı bağışlayın" cümləsini anlayacaqlar və yaxud "Your outfit is cheugy" (no longer deemed cool or fashionable) cümləsini başa düşəcəklər. Məhz bu anlaşılmazlıq yaş faktorundan dolayı yaramıtsıdır.

Pəşə fəaliyyətdən irəli gələn sosiolektlər cəmiyyət üzvlərinin məşğul olduqları iş sahələri ilə əlaqədər olaraq yaranır. Hər bir pəşə sahəsində məşğul olan insanlar həmin fəaliyyətlə bağlı çoxlu sayıda texniki "jarqon" sözlər istifadə edirlər və bu digər insanlar və digər pəşə sahibləri üçün anlaşılmaz ola bilir. Məsələn, komputer programçısının istifadə etdiyi sosial dialekt beynin cərrahi üçün tamamilə yad lügət ola bilməkdən və yaxud əksinə, komputer programçısının istifadə etdiyi "garbage collection" ifadəsi əksər insanlar üçün gündəlik atıqların toplanması mənasını daşıyırsa, həmin fəaliyyət sahəsində bu ifadə onlayn şəkildə avtomatik yaddaş nizamlanması mənəsi ifadə etməkdədir. Bu cür nümunələri çoxlu sayıda təqdim edə bilərik. Jarqon - əsasən professional məzmunu malik olub, xüsusi fəaliyyət sahələrində istifadə olunan terminologiyani ehtiva edir.

Cins faktoru sadaladığımız digər faktorlar içərisində daha çox mübahisə doğurmaqdadır. Buna səbəb kişi və qadın nitqləri ətrafında aparılan çoxlu sayıda bir-birinə ziddiyət təşkil etməkdə olan tədqiqatçıları göstərə bilərik. Bəzi tədqiqatçıları kişi və qadın nitqində meydana çıxan fərqlilikləri genetik və fizioloji faktorlarla əlaqləndirir, digərləri bunu qadınların tarixən cəmiyyətdə tutduqları sağlı statusla bağlayırlar. Bununla yanaşı, bəzi tədqiqatçılar aşkarla çıxmışdır ki, qadınlar daha nəzakətlə və ifadəli, kişilər isə nisbətən birbaşa və "quru" nitqə üstünlük verirlər. Daha sonra araşdırılmalarla kişilərin sərt, qadınların isə daha "qayğıkes" (caretakes's speech) nitqə üstünlük verdikləri faktları ortaya qoyulmuşdur.

Bütün burlardan danışarkən bir fakt unutmaq olmaz ki, əksər insanlar öz həyatları boyunca fərqli-fərqli sosiolektlərdən istifadə etməkdəirlər. Çünki bizim nitqimiz kiminlə və harada danışdığınıza fəktindən asılı olaraq dəyişəcəkdir. Misal olaraq, dostlarımızla görüşərkən istifadə etdiyimiz nitqin işdə olarkən istifadə etdiyimiz nitqindən necə fərqləndiyini göstərə bilərik. Bu zaman nitq və sosial mühit münasibətlərinə toxunmuş oluruz.

Sosiolect və dialekt terminlərinin bir-birinə qarışdırılmaması üçün aşağıdakı açıqlamaya ehtiyac duyula bilər. Sosiolect fərqli sosial qrupların nitqində özünü biruza verən dil və variasiyasıdır, dialektlər coğrafiyə məkanı bağlı olaraq özünü göstərən dil və variasiyası kimi xarakterizə edilir. Misal olaraq qeyd edə bilərik ki, Birleşmiş Krallıqda dialektlər ərazidən əraziyə fərqlərin və əsasən tələffüz, qrammatik və lügət tərkibi baxımından standart ingilis dilindən fərqlənir. Ən əsas ingilis ərazi dialektlərinə misal olaraq Georig (Newcastle ərazisində), Scouse (Liverpool ərazisində) və Cocney (Londonda) dialektlərini göstərə bilərik:

Nümunə:

"New web" = "New trainers" in Scouse

"Giz a deek" = "Let's have a look" in Geordie

"Rosie Lee" = "Cuf of tea" in Cocney.

Sosiolect nümunəsi olaraq isə Bob Marleyin məhşur "No woman, no cry (1974) mahnısını göstərə bilərik. Baxmayara ki, Marley ingilis dilli idi, dilçilər onun Jamaican Patois sosiolektindən istifadə etdiyini vurgulayırdılar. Bu sosiolect İngilis və Qərbi Afrika dillərinin birləşmiş nümunəsi olaraq meydana çıxmışdır və əsasən aşağı köndli sınıfı tərəfindən istifadə edilməkdədir. Patois sosiolektindən istifadə edərək Marleyin mahnısına kobud şəkildə "Qadın, ağlama" kimi tərcümə edə bilərik. Ancaq uzun müddət bu sosiolektində məlumatsız insanlar üçün yanlış mənə kəsb etmişdir. Əslində isə bu ifadə qadın olmadan

ağlama sözümüz olmaz manasında istifadə edilmişdir. Sosiolektlərdən danışarkən idiolect terminin də araşdırılmasına ehtiyac duyulur. İdiolektlər hər hansı fərdin özüne məxsus nitqi kimi xarakterizə edilir. İdiolect termini yunan sözləri olan idio (şəxsi) və lekti (dialect sözündən) birləşməsi kimi bilinir və dilçi Bernard Bloch tərəfindən araşdırılmışdır.

İdiolektlər fərdi, şəxsi xarakter daşıyır və daima dəyişikliklərə məruz qalır. İdiolektlər də sosiolektlər kimi sosial faktorlardan asılıdır – cari ətraf mühit, təhsil, dost qrupları, hobbi və maraqlar və bu kimi çoxlu sayıda amillər. Əslində hər bir fərdin idiolekti birbaşa onun hayatının hər bir aspekti, sahəsi ilə six əlaqədardır. Sosiolektlər kimi idiolektləri də hər bir fərd özüne uyğun şəkildə seçir və ona ən uyğun olanaqına dəhaç oxşurluk verir. Hər kasın idioleti onun dildən fərdi şəkildə istifadə forması və təzidir deyə bilərik.

İstifadə olunmuş adabiyat

- 1.Bloch B. (1942). Outline of Linguistic Analysis (with G.L.Trager). -Baltimore: Waverley Press. – 54 p.
- 2.Smelser N. (1963). The Sociology of Economic life. - Englewood Cliffs: NJ.Prentice-Hall. – 95 p.
- 3.Пирим А.С. (2008). Система социологии. – Астрель. – 115 c.

AZƏRBAYCAN VƏ FRANSIZ DİLLƏRİNĐ CÜMLƏNİN QURULUŞU VƏ NÖVLƏRI

Rəhimova Çimnaz Xasməmməd qızı

Müəllim

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, Azərbaycan

Orcid: 0000-0002-9376-4485

Abstract: Sentence formation in Azerbaijani and French languages is completely different. It is essential that the face of the sentence is placed properly. The ink formations of question sentences and budaq sentences are diqqət tələb. As it can be seen from the discussion, the sentence formation in the French language, the order of words in these sentences is one of the linkers, placeholders, question words and their daqiq settlement. In French and Azerbaijani language, it is the same as saying sentence numbers (just sentence, complex sentence, question sentence, shouting sentence, order sentence, etc.) (La phrase est une unité du discours exprimant une pensée complète). End the expression of thoughts through verbal nitqə name, intonasiya, and in writing with stop signs (nöqtə, nöqtə-vergül, two nöqtə, question, call, etc.). In both languages (both french, ham azərbaycan) sentences are divided into two places: plain and mürəkkəb. In the French language, a finished idea is expressed in simple sentences, accordingly, they are also called a detached sentence.

Key words: finished idea, intonasiya, sifahi nitq, independent sentence, sentences of the sentence

Bildiyimiz kimi bitmiş bir fikri ifadə edən nitq cümle adlanır. (La phrase est une unité du discours exprimant une pensée complète). Biz düşüncələrimizi: məlumatlar, sualları, cavablar, hissələr, istəklər, müləhizələr və s.la əlaqə yaratmaqla ifadə edirik.

Düşüncələrin ifadə tərzləri şifahi nitqədə adətən intonasiyalar vasitəsilə, yəzidə isə durğu işarələri ilə (nöqtə, nöqtə-vergül, iki nöqtə, sual, nida və s.) bitir. Hər iki dilda (ham fransız ham azərbaycan) cümlələr quruluşuna görə iki yera bölündür: sədə və mürəkkəb. Fransız dilində də sədə cümlələrdə bitmiş bir fikir ifadə olunur, buna görə də bunlara müstəqil cümlə də deyilir.

Ifadə tarzlarında görə cümlələr: nəqli, sual, əmr, nida olmaqla fərqləndirilir.

Bu cümlələrin hər birinin təsdiq və ya inkar forması ola bilir.

Nida cümlələrinin adətən höycənləri xüsusiyyəti olur.

Sədə nəqli cümlə. Sədə nəqli cümlə fransız dilində söz sırası ilə xarakterizə olunur, yəni, baş üzvlər: mübtədə ilə xəbor cümlənin əvvəlində gəlir və döşən intonasiya ilə ifadə olunur. Azərbaycan dilində isə bildiyimiz kimi mübtədə cümlənin əvvəlində, xəbor isə sonunda gəlir.

Təsdiq forması: Ex: J'écris au tableau les mots nouveaux – mən lövhəyə yeni sözləri yazıram.

Inkar forması: Ex: Je n'écris pas au tableau les mots nouveaux - mən lövhəyə yeni sözləri yazmırıam.

Sual forması: Sual cümləsi müxtəlif üsullarla düzəlir:

a) Intonasiya vasitəsilə - bu zaman cümlə olduğu kimi qalır, ancaq səsimizin tonu sual şəklində səslənir, yəzidə cümlənin sonuna sual işarəsi qoyulur.

Ex: Les enfant vont à l'école. Les enfant vont à l'école ?